

Kitablar ömrün mənasıdır

Azərbaycan ədəbiyyatının yaradılmasında, təkminləşməsində, inkişafında çox böyük rolu olan Azərbaycan yazıçılarının yazdıqları bir-birindən gözəl əsərlər oxucuların zövqünü oxşayır, onlarda yaşamağa, yaratmağa həvəs oyadır. Biz oxucular yazıçılarımızın yaratdığı sənət əsərlərini dönen-döne oxuyub, oradan nümunələr götürməyə, yaxşı obrazlara bənzəməyə çalışır, pislərə nifret edirik.

Bədii ədəbiyyat həyat, təbiət və içtimai hadisələrin bədii əksi olub, həyatı obrazlı şəkildə bədii lövhələrlə əks etdirir. Bədii ədəbiyyat həyatın mənasını, təbiətin zənginliyini aşkar çıxarır. Buna görə də hələ qədim zamanlardan bədii ədəbiyyat xalqın mənəvi aləminin ayrılmaz hissəsinə çevrilmişdir. Çox qədim tarixi olan Azərbaycan xalqı özü qədər qədim olan zəngin

ədəbiyyat yaratmışdır. Kitablarda əks olunan hadisələr öz dövründə zamanın, həyatın aynasıdır. Sonralar həyatda rast gəldiyimiz bütün çətinliklərin cavabını burada tapıraq, onlar bizi aydınlığa, yaxşı gələcəyə aparır, həyatın ziddiyetlərini həll etməkdə bizlərə yol göstərir.

Kitablar ibretamız keçmişlərimizdən, əzəmətli yüksələri ilə dünyaya səs salan sənətkarlarımızdan, vətən uğurunda cəsarətlə vuруşmuş ığidlərimizdən xəbər verir.

İnsanın dünyagörüşünü artırın və mənəvi cəhətdən özəl təsir bağışlayan kitablar insanlara nitq və dil qabiliyyəti bəxş edir. Bu gün Azərbaycanın hər bir bölgəsi yüksək sosial-iqtisadi inkişaf dövrünü yaşayır. Belə bir sürelət inkişafın nəticəsi dir ki, Qəbələ şəhəri günündən gözəlləşir, onun si-

ması müasir tələblərə uyğun tərzdə dəyişir, biz de bunu görür və qurur hissi keçiririk. Həmyerli şair və yazıçılarımız Qəbələdə geniş tikinti və ticaret komplekslərinin yaradılmasını, böyük quruculuq işlərinin aparılmasını, yeni-yeni park və yaşlılıqların salınmasını, bir sözə Qəbələ şəhərinin yüksəliş dövrü yaşadığını özünəməxsus güclü qələmləri ilə təsvir edirlər.

Rayon tarix-diyarşunaslıq muzeyində də kitablar üçün geniş guşə ayrılmışdır. Burada həmyerli şair və yazıçıların kitabları sərgilənir, sərgi ilə tanış olan qonaqlar da öz kitablarını muzeyə hədiyyə edirlər.

Kitab olduqca maraqlı, oxunaqlı, diqqəti cəlb edən və müasir oxucu tələbinə cavab verən yüksək səviyyəli, qiymətli bir bədii tarixi əsərdir. Biz də kitabları sevək və qoruyaq. Böyük şairimiz Səməd Vurğunun sözləri ilə desək, "Kitabsız bir ömrün nə mənası var?".

**Brilyant MƏLİKOVA,
rayon tarix-diyarşunaslıq
muzeyinin bələdçisi.**

"Azərbaycan Respublikasının inkişaf strategiyası yeni mərhələdə" kitabı hazırlanacaqdır

Müstəqillik dövrünə həsr ediləcək "Azərbaycan Respublikasının inkişaf strategiyası yeni mərhələdə" adlı kitabın nəşrə hazırlanması məsəlesi Azərbaycan Milli Elmlər Akademiyası A. A. Bakıxanov adlına Tarix İnstitutunun elmi şurasının iclasında qaldırılıb. İnstitutun direktoru Yaqub

Mahmudov çıxışında qeyd edib ki, kitabın nəşrə hazırlanması gələn il keçiriləcək müstəqilliyimizin 25 illiyinə ən yaxşı töhvə ola bilər.

Iclasda dövlət müstəqilliyimizin 25 illiyinə həsr olunacaq kitabın müəllif heyəti də müəyyənlenmişdir.

Xalq təbabəti

Xurmanı acqarına bir müddət yedikdə qarındaki qurdalar məhv edir, göy ösküreyi kəsir, kürək-bel ağrılarını dəf edir, bəlgəmi qurudur, iflici, çəpgözlüyü aradan qaldırır, qanı çoxaldır. Çeyirdəyi yandırılıb sürmə kimi gözə çekildikdə gözün görmə qabiliyyətini gücləndirir, kiprikləri isə uzadır.

Dərgil bölgəmizin suyu, havası kimi bitkiləri də can dərmanıdır. Qədim zamanlardan xalq təbabətində dərman kimi bitkilərdən geniş istifadə olunub. Belə bitkilərdən biri də itburnudur. Bu bitkiyə xalq arasında dərgil də deyirlər. Bu bitkinin tərkibi vitaminlərlə, şəkərlə, mikroelementlərlə olduqca zəngindir. Bitki aləmində yayılmış vitaminların hamısı, xüsusi S vitamini (askorbin turşusu) dərgilin tərkibində

lap çoxdur. Odur ki, onun təbii vitamin kompleksi adlandırıllar. Ele tərkibində olan qiymətli maddələrin zənginliyinə və bir sıra müalicəvi xüsusiyyətlərinə görə ondan xalq təbabətində geniş istifadə olunur.

Onun meyvələrinin çayından, çiçəyindən qaraciyər və böyrək xəstəliklərinin müalicəsində istifadə edilir. Elmi təbabətdə itburnu bitkisinin mayasından xolosas adlı preparat hazırlanır. Həmin preparat avitaminoz xəstəliyi zamanı da işlədir.

Nar şəfaverici xüsusiyyətə malikdir. Nar şirəsi səsi açır, mədəni, ciyərləri gücləndirir. Nar və nar şirəsi həzmə yaxşılaşdırır. Qanı artırır və təmizləyir.

Heyva gözü nurlandırır, ürəye sərinlik verir. Heyvanın tumları qarın işləməsinin qarşısını alır, mədəni saflaşdırır, təmizləyir.

məsi müasir tələblərə uyğun tərzdə dəyişir, biz de bunu görür və qurur hissi keçiririk. Həmyerli şair və yazıçılarımız Qəbələdə geniş tikinti və ticaret komplekslərinin yaradılmasını,

FƏQVİMƏDƏN SƏFİRLƏR

24 noyabr: Büyük Azərbaycan şairi **Məhəmməd Füzuli** (1494—1556) anadan olmuşdur. Azərbaycan, fars, ərəb dillərində şeirlər, qəzəllər yazılmışdır. Dövrünün müxtəlif siyasi-ictimai və əlaqəli məsələlərinə, sosial ədalətsizliyə, zülmə, xürafata münasibətini bildirmişdir. Azərbaycan dilində lirik şeirin gözəl nümunələrini yaratmışdır. "Leyli və Məcnun" poeması yaradıcılığının zirvəsi sayılır. Alleqorik əsərləri də var. Azərbaycan ədəbiyyatı tarihində ana dilində bədii nəsrin gözəl nümunələrini yaratmışdır.

Görkəmli rus sərkərdəsi, generalissimus **Aleksandr Suvorov** (1730—1800) anadan olub. İlk herbi rütbəsi po-ruçik olmuş, müxtəlif hərbi yürüşlərdə iştirak etmiş, generalissimus rütbəsinə dək yüksəlmüşdür. Lakin imperator I Pavelin tətbiq etdiyi Prussia kötə qaydalarının əleyhinə çıxdığına görə istefaya buraxılmış və Novgorod quberniyasının bir kəndinə sürgün olunmuşdur.

25 noyabr: XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, yazıçı, dramaturq, publisist, içtimai xadim **İmran Qasimov** (1918—1981) anadan olmuşdur. Ədəbi fəaliyyətə 1938-ci ildə kinosenarist və dramaturq kimi başlamış, roman və povestlər, kinosenariləri yazmışdır. "Literaturnı Azer-

baydjan" jurnalının baş redaktori, Azərbaycan Yazıçılar İttifaqının birinci katibi olmuş, 8-9-cu çağırışlarda Azərbaycan Ali Sovetinə, 9-cu çağırışda SSRİ Ali Sovetinə deputat seçilmişdir.

İspan milli dramaturgiyasının banisi **Lope de Vega** (1562—1635) anadan olmuşdur. 2000-ə qədər müxtəlif janrlı əsərlər yazıb. 500-dən çox pyesi nəşr olunub.

Dilçi alim, əməkdar elm xadimi **Əliheydər Orucov** 1905-ci ildə anadan olmuşdur. Lügətlər yaradılmasına böyük əmək sərf etmiş, pedagoji fəaliyyət göstərmişdir.

28 noyabr: Azərbaycanın xalq yazıçısı **Əli Vəliyev** (1901—1983) anadan olmuşdur. "Kommunist" qəzeti, "Azərbaycan" jurnalının redaktori, Yazıçılar İttifaqının məsul katibi olmuşdur. Bir sıra roman və povestləri, ocerkləri nəşr edilmişdir.

29 noyabr: Görkəmli nəzəriyyəçi **Fridrix Engels** (1820-1895) anadan olmuşdur.

30 noyabr: Büyük Britaniyanın görkəmli dövlət xadimi, bu ölkənin baş naziri olmuş **Uinston Çörçill** (1874-1965) anadan olmuşdur. Əvvəller jurnalist kimi fəaliyyət göstermiş, sonralar siyasetə qoşulmuşdur. Soyuq müharibə tərəfdarı idi, bir sıra publisistik yazılar, məqalələr, memuarlar yazmışdır. Nobel mükafatı laureatıdır.

Əbədi ayrıllıq

V hissə.

(Əvvəli qəzetimizin 5, 29 iyun, 13 iyul və 14 sentyabr tarixli saylarında).

Yaşadığımız binaya komis-siya gəlmüşdi. Onlar hərbi rütbəli dövlət qulluqçuları id. Komissiya vəziyyətlə tanış olmaq üçün düz üç gün işlədi. Onlar üçün xüsusi olaraq iki otaq ayrılmışdı. Səhər saat doqquzdan axşam hava qara-nadək işləyirdilər. Aralarında bir hərbi həkim qadın da vardı. Sənədləşdirmə, protokollar hazır olduqdan sonra onlar uşaqları, yaşı hərbi xitmətə çatmış oğlanları bir-bir otağa çağırırdılar. Çağrılan uşaqların siyahısında Zoya və digər uşaqlar öz adlarının çə-kilmədiyinə görə çox təec-cübənlərdilər. Görəsən nə baş verirdi? O, analığına sual verdi. Analığı bu barədə hələ Zoya'nın heç kəsə bir söz demə-yəcəyinə əmin olduğunu

ra dəstədə hər iki valideynləri ni itmiş uşaqların, buradan aparılıb uşaq evlərinə veriləcəyini dedi. Nina da həmin uşaqların siyahısında idi.

Valya, Zoyanın paltarlarından seçib Nina üçün bir bağlama düzəltdi, o cümlədən Zoyanın en sevdiyi, atasının aldığı güllü, ətəyi qırçınlı donu da Nina üçün ayırdı.

Ninanın bütün əşyaları kör-pü bombardıman olarkən suya qərq olmuşdu. Ona görə də Zoya sevimli rəfiqəsinə paltar verilməsindən imtina etmedi.

Miri Kazan Dövlət Universitetinin tarix fakültəsində oxuyurdu. Onun yay tətili müharibə dövrüne düşmüştü. Sabah milyonlardan biri kimi

o da vətən uğrunda vuruşa, davaya yola düşündü. Hələlik bu barədə Zoya heç nə deməmişdi, Yola düşməzdən əvvəl o Zoyanı da götürüb Leninqrad şəhərini gəzməyi qarara aldı. Zoya təkidlə Ninanı da özüylə apardı, Nina bilmirdi ki, Zoya ilə həyatda sonuncu dəfə bir yerdədilər. Eləcə də Zoya bilmirdi ki, bu gəzinti qardaşı Mirile son gəzintidir.

Zoya, Nina və Miri tran-vayla şəhərin mərkəzinə gəlib görməli yerləri gəzdilər. Sonra Neva sahilində salınmış qədim, gözəl ürəkaçan bulvarla tanış oldular. Miri uşaqlara şirin priojnalar, dondurmalar aldı. Onlara şəhərin nə vaxt salındığından, tarixindən danışdı, Uşaqlar dondurma yeyir, Mirinin söhbətlərinə maraqla qulaq asırdılar.

(Ardı 8-ci səhifədə).